



Tariximizdə elə günlər və aylar var ki, həmin günlər və aylarda baş verən hadisələr əsrlər sonra da unudulmur (hətta uzun illər əks-təbliğat aparılsa da). May ayı bu baxımdan xalqımızın istiqlal tarixinin dərəcədə çox önemli hadisələrlə zəngin bir aydır. Məsələn, 1920-ci il mayın 26-dan 31-dək Gəncədə baş vermiş xalq üsyənini götürək.

Bu üsyəni sovet dövrü tədqiqatçıları birmənali olaraq xalqa belə təqdim edib: "Ölkəni xaricilərə satmaq istəyən, istismarçıların mənəfeyini müdafiə edən, türk işğalçılarının sündüşü gücünə hakimiyyət başına gələn burjua-mülkədar müsavat hökumətinin tör-töküntülərini mehv etmək üçün Gəncədə XI Qırmızı ordu tacili tədbirlər gördü. Bu tədbirlərin həyata keçirilməsində Gəncə erməniləri və bolşeviklər XI Qırmızı ordunun əsgərlərinə böyük xidmət göstərdilər".

Həqiqət isə belə idi: Gəncə üsyəni sovet işğalına qarşı 1920-ci il mayın 26-dan 31-dək Gəncədə baş vermiş xalq üsyəni olub. Üsyən Azərbaycanın işgal edilməsinə, onun dövlət müstəqilliyinə son qoyulmasına qarşı xalqın ən kütləvi və mütəşəkkil müqaviməti idi. Tanınmış publisist Ceyhun bəy Hacıbəyli yazdı: "Gəncə üsyəni milletimizin şərəf və namusunun yenidən qəsbi-etiabar qazandığı bir dastandır".

Yuxarıda qeyd etdiyim kimi, uzun illər bu dastana öz alımlarınzı (eğer onların və əsərlərinin adlarını çəksəm, yəqin ki, bir neçə qəzet sayı bəs etməz) tam başqa don geydirəsələr də, tarix sübut etdi ki, xalq öz azadlığının, müstəqilliyinin işğalına qarşı mübarizəyə qalxmışdı. Elə tarix faktları da sübut edir ki, üsyən kor-korane başlamamışdı. Ona xalqın vətənpərvər, millətsever oğulları başçılıq edib. Üsyənin hazırlanmasında və həyata keçirilməsində əsas qüvvə Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabitləri olub.

1920-ci ilin 28 aprelində XI Qırmızı ordunun əsgər və zabitlərinin (əsasən də erməni və ruslardan ibarət) xalqımıza qarşı tərəfdikləri dəhşətli qırğınlıq barışa bilməyən oğullarımız mayın 23-də müşavirə ke-

# Şərəf və namus tarixi

## 1920-ci ilin Gəncə üsyəni Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

çiriblər. Bu, üsyəna başçılıq edən qüvvələrin sonuncu müşaviri iddi. Müşavirədə Azərbaycan ordusunun təchizat rəisi general Mehəmməd Mirzə Qacar, 1-ci piyada diviziyanın komandiri general-major Cavad bəy Şıxlinski, süvari diviziyanın komandiri Teymur bəy Novruzov, 3-cü Şəki süvari alayının komandiri polkovnik Cahanqir bəy Kazimbəyov dəha fəal iştirak ediblər.

Üsyən 1920-ci il mayın 25-dən 26-na keçən gecə başlayır. Tarixi mənbələrdən belə aydın olur ki, üsyənda başlıca qüvvə Azərbaycan ordusunun 1-ci piyada diviziya, 3-cü Gəncə alayının şəhərdə olan bölmələri, 3-cü Şəki süvari alayının təlim komandası, bir topçu batareyası, diviziya qərargahına tabe olan komendant bölməsinin


tamam olması münasibətə Gəncə üsyənin rəhbərləri və şəhər ictimaiyyəti dairə məhkəməsinin binasında toplaşaraq ildönümünü qeyd edirlər.

Tədbirə mane olmaq üçün Şura hökuməti mayın 28-də 18-ci süvari diviziyasını Zaqqatala bölgəsindən getirərək Gəncə ətrafında yerləşdirir və mayın 29-da kifayət qədər möhkəmləndirilmiş qırmızı qüvvələrin üsyəncələr üzərinə hücumu uğursuzluqla başa çatır. Bir neçə istiqamətdən həyata keçirilən hücumda bolşevik qüvvələri qarşıya qoymuşları vəzifəni yerinə yetirə bilmir-lər.

Üsyənin bütün Azərbaycanı bürüyəcəyindən qorxuya düşən bolşeviklər daha amansız əsullara əl atırlar. Gəncəyə daha çox qüvvə gətirmək üçün XI Qırmızı ordu komandanlığı tərəfindən 20-ci diviziyanın Gürcüstan sərhədindən 2-ci briqadası, Bakıdakı zirehli avtomobil divizyonu Gəncəyə göndərildi. Artıq mayın 30-də Gəncədə XI Qırmızı ordunun 5 piyada alayı, 6 süvari alayı, 7 əlahiddə hissə və dəstələri, 57 ədəd topu və 2 zirehli avtomobili var idi.

Mayın 31-də Qırmızı ordunun qüvvələri şəhəre bütün istiqamətlərdən hücuma keçidilər. Hücumda çox sayıda topların və zirehli avtomobillərin olması vətənin azadlığı uğrunda mübarizəyə qalxan üsyəncələrin müqavimətini qıra bildi. Qırmızı ordunun əsgərləri (arxiv sənədləri bir daha təsdiq edir ki, onların böyük əksəriyyəti milliyyətce erməni və ruslar olub) təkcə üsyəncələrlə deyil, bütün şəhər əhlinə dəhşətli divan tutdu. Dinc əhalini mühəsirəyə alaraq kütəvi şəkildə güllələdilər. Üsyən yatırıldıqdan sonra hebs etdikleri Azərbaycan ordusunun 12 generali, 27 polkovniki və podpolkovniki, 46 kapitanı, ştabşəhərini, poruçık və podporuçiki, 146 praporşik və podpraporşiki, 267 digər hərbi qulluqçusu bolşeviklər tərəfindən güllələndi. Onların ailələri, yaxın qohum-əqrəbələri isə yerli bolşeviklər tərəfindən dəhşətli işgəncələrə məruz qaldı.

XI Qırmızı ordunun xalqımıza qarşı özbaşinalığı və tərətdiyi vəhşiliklər haqqında Həmida xanım Cavanşir (Məmmədquluza-de) "Xatirələrim" də yazdı: "Gəncə üsyəni yarımış qoşun hissələri qəzəb içinde Qarabağa qayıdır, qarşıya çıxan ne varsa yandırıb, qana boyayıb yerlə-yeksan edirlər. Qoşunlar 5-7 yaşdan yuxarı rast geldikləri



şəxsi heyeti iştirak edirdi.

Qocaman tədqiqatçı yazarlarımız Qılman İlkin və Manaf Süleymanlıların əsərlərindən də aydın olur ki, bu üsyənda könüllülər yanaşı qacaqların dəstələri də fəallıq göstərib və şəhər əhalisindən qoşulan könülüllərlə birlikdə üsyəncələrin sayı 10 min-dən artıq olub. Üsyəncələr iki-üç günə şəhərin mühüm obyektlərini, o cümlədən herbi anbar, şəhər hebsxanası, dəmir yolu stansiyası, fövqəladə komissarlığın binasını əle keçiriblər. Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının 2 ilinin



Qərənfil Dünyamin qızı  
Əməkdar jurnalist

başıpapaqlıları aman vermədən öldürdürlər. Azərbaycanın başqa yerlərində də belə üsyənlərin baş verməməsi üçün kommunistlər dəhşətli kütlevi terrora əl atıblar".

Tədqiqatçı alim Ataxan Paşayev çox yaxşı qeyd edir: "Azərbaycanda sovet hakimiyyəti qurulduğu ilk gündən burada bolşevik totalitar rejiminin əsasları qoymulub. Respublikada bütün hakimiyyət sükanını öz əlinde cəmlestirdirən Az.K(b) P MK-nin rəhbər heyəti başqa millətlərden təşkil olunmuşdu. Burada həlledici rolü S.M.Kirov, S.Orconokidze, A.Mikoyan, L.Mirzoyan və başqaları oynayırırdı".

A.Paşayev dəha sonra yazır: "70 il ərzində sovet təbliğatı "azərbaycanlılarla ermənilər dostdur, qardaşdır" ideyasını sıridığı bir vaxtda ermənilər həm Ermənistanda, həm də ittifaq məqyasında Türkiye və türklərə qarşı açıq, Azərbaycana və azərbaycanlılara qarşı isə üstüortülü şəkildə ərazi iddiası irəli sürür, təbliğat aparırırdılar. Respublikamızda isə bu haqda nəinki yazmaq, hətta belə sözləri dilə getirmək belə yasaq idi".

Bəli, biz "sən sevsən də sevəcəm, sevəsən də" prinsipini əldə bayraq edərək zor gücünə düşməndən sevgi umduq. Bu naail ola bilmədikdə özümüz-özümüzü alçaltıq, sevdik onları. Lakin ne yaxşı ki tarix heç nəyi unutmur. Yadına dahi Əli bəy Hüseynzadənin sözləri düşdü: "... fərd nə qədər bilikli olursa-olsun, şaşırır, yanılır, yanış yollara düşür, fəqət tarix əsla şəşirmez...".